

# The role of pre-school education in the integration of children with Down syndrome into society

Gunay Badalzade

Doctoral student of the AREI. Azerbaijan. E-mail: gunay.badalzade@mail.ru  
<https://orcid.org/0000-0003-4422-4746>

**Abstract.** Pre-school is an important period in the life of all children. During this period, the foundation is laid for the comprehensive development of personality. Therefore, this period is important for the development of all children, and children with disabilities should not be left out of school during this period. Such children should be involved in pre-school education, and their education should be carried out in a special program. The staff of the preschool is responsible for ensuring daily interaction with the child with Down syndrome. Such children are particularly sensitive to human behavior, so it is important to set appropriate social boundaries. There are many positive aspects to the admission of children with Down syndrome to preschool institutions, and the most important of these is to lay the foundation for their integration into society.

**Keywords:** down syndrome, pre-school education, early development, social integration, comprehensive development of personality.

<http://dx.doi.org/10.29228/edu.211>

**To cite this article:** Badalzade G. (2020) The role of preschool education in the integration of children with Down syndrome into society. *Journal of Preschool and Primary Education*, Vol. 231, Issue II, pp. 81–90.

**Article history:** Received — 04.06.2020; Accepted — 09.06.2020

## Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasında məktəbəqədər təhsilin rolü

Günay Bədəlzadə

ARTİ-nin fəlsəfə doktoru programı üzrə doktorantı. Azərbaycan.

E-mail: gunay.badalzade@mail.ru

<https://orcid.org/0000-0003-4422-4746>

**Annotasiya.** Məktəbəqədər yaş dövrü bütün uşaqların həyatında mühüm bir mərhələdir. Bu dövrdə şəxsiyyətin hərtərəfli inkişafının təməli qoyulur. Buna görə də bu yaş dövrü uşaqların inkişafı üçün vacibdir və sağlamlıq imkanları məhdud olan uşaqlar da həmin dövrdə təhsildən kənarda qalmamalıdır. Belə uşaqlar məktəbəqədər müəssisəyə calb olunmalı, onların təlim-tərbiyəsi xüsusi proqramla həyata keçirilməlidir. Məktəbəqədər müəssisəsinin kollektivi daun sindromlu uşaqla gündəlik qarşılıqlı münasibətlərin təmin edilməsi üçün məsuliyyət daşıyır. Belə uşaqlar insanların davranışına xüsusi şəhəsərlər, yəni onlarla müvafiq sosial sərhədlərin müəyyən edilməsi vacibdir. Daun sindromlu uşaqların məktəbəqədər müəssisələrə qəbul edilməsinin müsbət tarəfləri çoxdur və bunlardan ən əsası burada onların cəmiyyətə inteqrasiyasının təməlinin qoyulmasıdır.

**Açar sözlər:** daun sindromu, məktəbəqədər təhsil, erkən inkişaf, sosial inteqrasiya, şəxsiyyətin hərtərəfli inkişafi.

<http://dx.doi.org/10.29228/edu.211>

**Məqaləyə istinad:** Bədəlzadə G. (2020) Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasında məktəbəqədər təhsilin rolü. «Məktəbəqədər və ibtidai təhsil», № 2 (231), ss. 81–90.

**Məqalə tarixçəsi:** göndərilib – 04.06.2020; qəbul edilib – 09.06.2020

Günay Bədəlzadə  
Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasında məktəbəqədər təhsilin rolü

### Giriş / Introduction

2006-ci il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Ölillərin hüquqları haqqında” Konvensiya əlliyyi olan şəxslərin təhsil hüquqlarının bir çox cəhətlərini əhatə edir və inklüziv təhsilin onlar üçün ən yaxşı təhsil mühiti olduğunu təsdiqləyir.

*Inklüziv təhsil* uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayıraq, onların öz hamyaşlıları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə çəlb edilmələri deməkdir. Sağlamlıq imkanları məhdud olan uşaqlar təlim prosesində digər normal hamyaşlıları ilə birləşdə iştirak etdikdə onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir.

“Ölillərin hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlliyyi olan şəxslərin təhsil hüququnu tanıırlar. Bu hüququn ayrı-seçkiliyə yol vermədən həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlliyyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər. İştirakçı dövlətlər əlliyyi olan şəxslərin əlliyyik əlamətlərinə görə təhsildən konarlaşırlırmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər [“Ölillərin hüquqları haqqında” Konvensiya. BMT, 2006].

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud olan insanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar [Azərbaycan Respublikasının Konstitusiyası].

Vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət, cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, məşəyindən, sağlamlıq imkanlarından asılı olmayıraq, hər bir vətəndaş üçün təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir [“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu].

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və integrasiyalı təhsilin təşkil olunması ilə bağlı normalların nəzərdə tutulmasına baxmayaq, inklüziv təhsilə dair müddəələr yer almamışdır. Qeyd olunan qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi

təhsil müəssisələrində təhsil almalarını təmin etmək üçün “İnteqrasiya təlimi təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunmuşdur. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir [“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu].

### Əsas hissə / Main part

Sağlamlıq imkanları məhdud olan şəxslərin bir kateqoriyası da daun sindromlu xəstələrdir. *Daun sindromu* – insanın zahiri görünüşündə və zəkasında nəzərə çarpacaq dərəcədə kənarəcixmaların müşahidə edilməsi ilə xarakterizə olunan, anadangəlmə xromosom anomaliyasıdır (21-ci xromosom cütlüyündə trisomiya). Anadangəlmə qüsurlarla yanaşı, digər dayışıklıklar daha az müşahidə olunur, lakin ağrılaşmalarla səbəb ola bilin, hatta dərmanların istifadəsi və cərrahi yardım da daxil olmaqla, xüsusi müalicə tələb olunan yanaşı xəstəliklər də müşahidə olunur. Bu sindrom ilk dəfə 1866-cı ildə, ingilis həkimi Con Lanqdon Daun tərəfindən zehni geriləmələrin müstəqil bir forması kimi müəyyən edilmişdir və insanlarda ən çox rast gəlinen xromosom anomaliyasıdır. Yeni doğulmuşlardada rastgəlmə tezliyi 1:800-dür (Daun sindromu. Faktlar – DSA. 2010, səh. 2–3). Bu sindrom üçün tətbiq olunan prenatal diaqnostik proqramlar dünyadan bir çox ölkələrində tətbiq olunsa da, bu tezlik azalmır. Əsas məsələ daun sindromu ilə doğulmuş uşaqlara kömək etmək üçün daha çox işlər görmək və bununla da onların həyat keyfiyyətini yaxşılaşdırmaq, yaşam müddətini artırmaqdır. Bu işdə təhsilin rolü əvəz olunmazdır.

Daun sindromlu uşaqların erkən inkişaf təliminə daxil edilməsi, erkən inkişaf təhsil sektorunun bütün işçiləri üçün vacib və faydalı bir dəstəkdir. Bu, bütün inklüziv uşaqların cəmiyyətdə yaşamaq hüququnu təbliğ edir və hamının bu dəyərlərdən əldə etdiyi üstünlükleri özündə birləşdirir. “Əlliliyi olan uşaqlar üçün Təhsil Qanununda” da bu məsələnin əhəmiyyəti vurgulanmışdır: “Erkən uşaqlıq dövründə uşaqlar özlərinə ifadə edə bilirlər; ətraf aləmi və öz daxili aləmlərini hiss edirlər. Bütün digər uşaqlar kimi, əlliliyi olan uşaqlar da bunu yalnız cəmiyyətin həyatında iştirak edərək edə bilərlər” [Education for All Handicapped Children Act. America, 1975]. Bu qanuna əsasən, uşaqların göləcəkdə sosial həyatda daha fəal iştirak etmələrində, öz rifahı və cəmiyyət üçün layiqli vətəndaş kimi formalşmalarda məktəbəqədər təhsilin rolü əvəz olunmazdır.

Daun sindromlu uşaqların necə inkişaf etdikləri, onların hansı inkişaf perspektivlərinə malik olduları və gerçək həyatda hansı çətinliklərlə qarşılaşıqları haqqında təsəvvürlər əksər hallarda çoxsaylı miflərlə təhrif edilmişdir. İndiyə qədər də belə uşaqların ənsiyyət qura bilməmələri, öz yaxınlarını tanımadaları,

uşaq bağçalarına və məktəbə getməmələri kimi fikirlər qalmaqdadır. Guya valideynlər belə uşaqların təlimi, tərbiyəsi ilə məşğul ola bilmirlər və ona görə də, yaxşı olar ki, onları uşaq evlərində saxlasınlar [Daun sindromlu uşaqın doğulması – DSA. 2010].

Daun sindromlu uşaqların müəyyən zahiri, fiziki xüsusiyyətləri eyni olsa da, hər bir uşaq fərdidir. Onların ümumi öyrənmə bacarıq və qabiliyyətləri yüksələşmişdən orta, ağır söviyyəyə qədər dəyişə bilər. Daun sindromlu uşaqlar ürkə çatışmazlığı, təməffüs problemləri, görmə qüsurları və s. problemlərlə üzləşə bilərlər. Bu problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- a) eşitmə və görmə pozulmaları;*
- b) kiçik və böyük motorikanın inkişaf etməməsi;*
- c) düşünçə və mühakimə qabiliyyətləri ilə bağlı çətinliklər.*

Eyni zamanda, buraya öz fikrini yeni situasiyalara tətbiq etmək bacarığının olmaması, diqqətin konsentrasiya olunma məhdudluğu, fonematik qavramın zəifliliyi, nitqin inkişafdan qalması, danişiq zamanı nitqda söz ardıcılığının pozulması və s. daxildir [Daun sindromlu uşaqların inkişaf xüsusiyyətləri – DSA. 2011].

Hər bir pedaqqoq, yaxud uşaq inkişafı üzrə mütəxəssis erkən uşaqlıq dövründə uşaqların hərtərəfli inkişafı üçün əlindən gələni etmək istəyir. Burada əsas diqqət daun sindromlu uşaqların daxili potensialına, bacarıqlarına və onlarla münasibət qurmağa yönəldilməlidir. Bu zaman, bütün uşaqlar üçün etdiyimiz kimi, “Uşaqla əlaqə yarat və onu əsənləşlər qrupa daxil et!” prinsipini riayət olunmalıdır. Daun sindromlu uşaqların xüsusi ehtiyaclarını, güclü tərəflərini aşkarla çıxarmaq, zəif cəhətlərini və maraqlarını inkişaf etdirmək, mübarizə strategiyalarını dəstəklənməsi qaydaları diqqət mərkəzində olmalıdır. Belə uşaqlarda təqlid bacarıqlarının güclü olduğunu nəzərə alaraq, məşğələrlərdə bundan kompensasiyaedici imkan kimi istifadə etmək mümkündür. Bu uşaqlara bilik və bacarıqlar mərhələ-mərhələ öyrədilməlidir. Təlimdə istifadə olunan sadədən-mürəkkəbə, fərdi yanaşma prinsiplərinin tətbiqi məqsədə uyğundur.

### Daun sindromlu uşaqlar üçün vacib olan məqamlar

Daun sindromlu uşaqların həyatında, şəxsiyyətinin formalşaması prosesində məktəbəqədər müəssisənin müsbət təcrübəsi mühüm rol oynayır. Məktəbəqədər müəssisənin bu uşaqların inkişafına təsiri erkən pedaqqi yardım proqramının təsiri ilə müqayisə edilə bilər. Valideynlər üçün xüsusi yardımə ehtiyacı olan uşaqın da normal uşaqlarla birlikdə uşaq bağçasına getməsi çox vacibdir. Məktəbəqədər müəssisə, bir növ, həm ailənin genişləndirilmiş formasına bənzəyir, həm də özündə cəmiyyətin dəstəyini təcəssüm etdirir. Bununla da həm uşaq, həm də ailənin özünə əlavə stimullaşdırıcı təsir göstərir.

Bütün uşaqlar məktəbəqədər müəssisədə müəyyən bilik və bacarıqlar əldə edirlər. Daun sindromlu uşaqlar da, bütün uşaqlar kimi, belə hərtərəfli inkişafə ehtiyac hiss edirlər. Üstəlik, uşaqlar arasında yaranan ünsiyyət də hər iki tərəf üçün faydalıdır. Belə şərait yarandıqda daun sindromlu uşaqlar inkişaf və ünsiyyət üçün əvəzolunmaz stimul əldə edir, hər hansı fərqli bir yanışmaya ehtiyac olmadan öyrənmə prosesinə cəlb olunurlar. Beləliklə, erkən uşaqlıq dövründə məktəbəqədər müəssisədə bir araya gətirilən uşaqlar məktəbdə də heç bir çətinlik çəkmədən ünsiyyət qura biləcəklər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar məktəbəqədər müəssisədə özünəxidmət bacarıqlarını, hərəkətlərin koordinasiyasını möhkəmləndirəcək, böyük və kiçik motor hərəkətləri inkişaf etdirəcək, böyükərlərin müdaxiləsi olmadan insanlarla ünsiyyət qurmayı öyrənəcəklər. Bütün bunlar cəmiyyətə inteqrasiyanın, sosiallaşmanın başlangıcıdır.

### Oyun – bilikləri mənimsemək və inkişaf etdirmək üçün əvəzolunmaz vasitədir

Hər bir uşağın məktəbəqədər müəssisədə qazandığı ən qiymətli bacarıqlardan biri də oyun bacarıqlarıdır. Oyun – bilikləri mənimsemək və inkişaf etdirmək üçün əvəzolunmaz bir vasitədir. Oyun prosesində daun sindromlu uşaqlarda köməyə ehtiyac yaranır. Onlar oyun hərəkətlərini öyrənməli, qaydaları yadda saxlamalı, onlara riayət etməyi öyrənməlidirlər. Oyuncuları dostları ilə bölüşməli, müəyyən seçimlərdə iştirak etməlidirlər. Oyun zamanı daun sindromlu uşaqların davranışlarında bəzi məhdudiyyətlər qoyulmalı, onlara digər uşaqlarla münasibətlərdə müəyyən qaydalara riayət etməyi (məsələn, yoldaşı vurmaq olmaz, oyuncuğa zorla almaq olmaz, yerə atmaq olmaz və s.) öyrətmək lazımdır. Bütün bunları belə bir diaqnozu olan uşaqşa öyrətmək çox çətindir. Bu bacarıqlar düzgün davranış modelindən formalasdırırmadıqda, müəllimlərin və valideynlərin karşısındada duran vəzifələrin həlli hələnə kənmək edəcəkdir. Oyun prosesini mənimseməsi daun sindromlu uşaqlar tanış olmayan müxtəlif situasiyalara daha tez uyğunlaşma bilirlər. Həmçinin, oyun onların sosiallaşmasını təmin edir və digər uşaqlarla ünsiyyət yaratmağa, bir növ, istiqamətləndirir.

Daun sindromlu uşaqların məktəbəqədər təhsilə cəlb olunmaları onların həmyaşıdları ilə birlikdə inkişaf etmələri üçün ideal bir fürsətdir, həmçinin, uşaqların şifahi nitqinin, ünsiyyət bacarıqlarının formalasması üçün gözlə bir vasitədir [Rukovodstvo dlya roditeley. Blagotvoritelny fond. «Downside ap», 2004, № 6]. Bütün bu amilləri nəzərə alaraq deyə bilarık ki, daun sindromlu uşaqların məktəbəqədər təhsilə cəlb olunmaları vacibdir.

Bundan əlavə, daun sindromlu uşaqlar adı, normal insanların həyat şəraitinə mümkün qədər tez uyğunlaşmalıdır. Buna görə, normal, sağlam cəmiyyətə erkən yaşlıarda daxil olmaq uşaq üçün ən yaxşı həyat təcrübəsi olacaq. Bu proses

məktəbəqədər dövrən başlayarsa, digər mərhələlər daha səmərəli şəkildə formalasacaq.

Məktəbəqədər müəssisədə bütün uşaqların cəlb olunduğu təlim-tərbiyə programından əlavə, daun sindromlu uşaqlarla fərdi məşğələlər aparılmalıdır. Bunlar defektoloq, loquped və psixoloqun əlavə məşğələləridir. Məşğələlər zamanı qavramanın və nitq bacarıqlarının inkişafına diqqət yetirilməlidir.

### Məktəbəqədər yaşı dövründə inteqrasiya yaxşı fikirdirmi?

Bu, aktual problemdir və onun müzakirə olunması vacibdir. Artıq bir çox valideynlər məktəbəqədər yaşı dövründən başlayan inteqrasiyanın faydalari ilə bağlı aparılan tədqiqatların nəticələrinə görə, övladlarının normal həmyaşıdları arasında olmasına seçirlər. Araşdırımlar sübut edir ki, daun sindromlu uşaqlar, adətən, normal həmyaşıdlarında müşahidə etdikləri dil və sosial bacarıqlardan əhəmiyyətli dərəcədə faydalana bilirlər. Onlar normal uşaqların nitq bacarıqlarını eşidərək, öztəqlərini daha da zənginləşdirir və ətraf aləmdə şahid olduqları təcrübələri təqdim edirlər [Zubanova O.A. Polojeniye ob organizatsiyi raboti inkluyuzivníx grup dlya detey s organichennimi vozmojnostyami zdorovyia, 2010]. Xüsusi qayğıya ehtiyacı olan uşağın digər normal həmyaşıdları arasında olmasının daha bir faydası da məlumdur: onlarda humanist hissələr formalasır ki, bu da cəmiyyətdə inkluziv uşaqlara normal münasibətin yaranması üçün çox vacibdir.

Mütəxəssislərin fkrincə, daun sindromlu uşaqlar, demək olar ki, "çətin" uşaqlar deyiller və həmişə öz kollektivlərinin sevimli üzvləri olurlar. Dünya təcrübəsində xüsusilə çətin vəziyyətdə olan, cəmiyyətin ən az qorunan, sosial və hüquqi müdafiəyə ehtiyacı olan uşaqların bir neçə kateqoriyası müəyyən edilir. Daun sindromlu uşaqlar da belə kateqoriyalardan biridir.

Daun sindromlu uşaqlarla aparılan korreksiyaedici işlərin məqsədi onların həyata adaptasiya və cəmiyyətə mümkin qədər tez inteqrasiya olunmasıdır. Uşaqların bütün mövcud koqnitiv qabiliyyətlərindən istifadə edərək, idrakı proseslərin inkişaf xüsusiyətlərini nəzərə alaraq, onlarda həyatı bacarıqları inkişaf etdirmək lazımdır ki, özlərinə xidmət edə, gündəlik həyatda sadə tapşırıqları yerinə yetirə və öz həyat keyfiyyətlərini yaxşılaşdırda bilsinlər. Bu bacarıqların formalasması məktəbəqədər müəssisəyə gedən daun sindromlu uşaqda daha asan alınır.

Hədəflərə çatmaq üçün məktəbəqədər müəssisələrdə aşağıdakı vəzifələrin həlli təmin olunmalıdır:

- təlim prosesində uşaqların zehni funksiyalarının inkişaf etdirilməsi, çatışmazlıqların erkən yaşı dövründə korreksiya edilməsi;

- daun sindromlu uşaqların tərbiyəsi, düzgün davranışlarının formalasdırılması (Bu mərhələdə asas diqqət bilik və bacarıqların inkişaf etdirilməsinə yönəldilməlidir).

Uşaqlarda insanlarla münasibətdə mədəni davranış bacarıqlarını inkişaf etdirmək, onlara ünsiyət qaydalarını öyrətmək lazımdır. Onlar lazım olan şeyləri tələb edə biləməli, özlərini qorumağı və ya təhlükədən qaçmağı bacarmalıdırular;

*– mərkəzli, özünəxidmət bacarıqlarının inkişafı və uşağın gücünə müvafiq olan mösiət işlərinin öyrədirilməsi.* (Özünəxidmət bacarıqlarına uşağın müstəqil geyim məsəlesi, yeməyini yeməsi və digər vərdişlər addır) [Andreeva A., Taxauva A. K problemlər inkluyuzivnogos vəspitaniya i obucheniya və detskom sadu. Doshkolnoye vəspitaniye, 2012, № 6].

Daun sindromlu uşaqların düzgün qurulan təlim-tərbiyəsi onların inkişafında, gələcək həyatında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə səbəb ola bilər. Hər hansı yanlış tərbiyə üsulu isə bu inkişafda da mane olacaq. Buna görə də bu proses daim mütəxəssislərin nəzarətində olmalıdır. Bu kateqoriyadan olan uşaqlarla təlim prosesi düzgün təşkil edilməlidir ki, uşağın inkişafı mərhələlərə mərhələ izləşsin və inkişafetdirici təlim prinsipləri nəzərə alının.

#### Sensor təlim

Məktəbəqədər müəssisələrda daun sindromlu uşaqlar, elcə də digər inkişaf geriliyi olan uşaqlar üçün sensor təlim xüsusi əhəmiyyət kasb edir. Sensor təlim daun sindromlu uşaqların sosial adaptasiya sahələrindən biridir. Bu, təlim prosesinin başlangıç mərhələsidir, inkişaf geriliyi olan uşağın təlim-tərbiyəsinə yönəldilmişdir və uşağın ətraf aləmi tanımı, qavramasında əsas vəsitişlərdən biri hesab olunur. Sensor qavramanın əsasını hissətən duyğularının inkişafı təşkil edir. Qavrama uşağın hissi analizatorlarına təsir göstərir. Ətraf aləm haqqında hissi analizatorların köməyi ilə toplanmış məlumatlar uşağın hissətən orqanlarını fəaliyyətə sövq edir. Uşaq praktik fəaliyyətdə ətrafdakı gerçəklilikin müsbət təsirini hiss etməyə başlayır.

Sensor qavrama uşağın ətraf aləmə istiqamətləndirilmiş fəaliyyətini inkişaf etdirir, çünki uşaq əlamatlarda tanış olur. Daun sindromlu uşaqlarda bu fəaliyyət pozulmuş olduğu üçün bu inkişaf onlar üçün çox vacibdir. Odur ki, məktəbəqədər müəssisələrda uşaqlarla təlim-tərbiyə işinin təşkilində bu, mütləq nəzərə alınmalıdır. Belə olduqda uşaq fəaliyyət növlərini daha asan şəkildə mənimsəyə bilir.

Uşaqın ötürürlən məlumatları mənimsəməsi üçün qavrama proseslərini, o cümlədən, müqayisə, təhlil (analiz), tərkib (sintez), ümumiləşdirmə, təsnifatlaşdırma bacarıqlarının inkişaf etdirmək lazımdır. Sensor təlim daun sindromlu uşağın cəmiyyətə adaptasiyasının ilk mərhəlesi kimi həyata keçirilir. Bu zaman uşaq düşündür, təhlil edir, ona ötürürlən bilikləri mexaniki deyil, daha çox əyani şəkildə, təcrübədə öyrənir. Nəticədə öyrədirən bilik və bacarıqlar daha uzun müddət yadda qalır [Semago N.Y. İnklyuzivnij detskiy sad: deyatelnost spesialistov, 2012].

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş prosesində yüksək nəticələr előtəmək üçün məktəbəqədər müəssisənin tərbiyəçi-mülliimləri ilə valideynlərin birgə əməkdaşlığı vacibdir. Valideynlərin təlim-tərbiyə prosesində iştirakı onlara məktəbəqədər müəssisədə həyata keçirilən fəaliyyətlərə uyğun olaraq, ev tapşırıqlarının müstəqil həllinin təşkilində kömək edir. Valideynlər bu proses nə qədər məsuliyyətə yanaşsalar, görülən işlər də o qədər səmərəli olacaqdır.

#### Nəticə / Conclusion

Bələdiyliklə, tədqiqatlardan bu nəticəyə gəlirik ki, məktəbəqədər yaş dövrü (3-6 yaş), bütün uşaqlarda olduğu kimi, daun sindromlu uşaqların inkişafında, onlarda düzgün davranış modelinin formalşamasında da böyük əhəmiyyət malikdir. Buna görə də məktəbəqədər təhsil dövründə müəssisə ilə ailələr arasında qarşılıqlı əlaqə və ünsiyət nəinki normal uşaqın, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqın da hərtərəflü inkişafı üçün vacibdir. Daun sindromlu uşaqlar da bu məsələdə istisna deyillər. Məktəbəqədər müəssisədə keçən illər xüsusi qayğıya ehtiyacı olan uşaq gələcəkdə öz dünyasından daha böyük bir dünyadan həyatında fəal iştirak etməyə hazırlaşmaq imkanı verir. Məktəbəqədər təhsilə cəlb olunan daun sindromlu uşaqın gələcəyi daha ümidişdir. Həmçinin, məktəbəqədər müəssisədəki digər normal uşaqlar da fərqliliyi olan, o cümlədən, daun sindromlu olan uşaqları artıq qəbul edir və onları bərabər hüquqlu insan kimi görürənlər. Deməli, bu yaş dövründə, eyni zamanda, uşaqlarda humanizm tərbiyəsinin əsası qoyulur və möhkəməlnir. Normal uşaqlarla xüsusi qayğıya ehtiyacı olan uşaqların bir-birini olduğu kimi qəbul etmələri cəmiyyətin gələcək humanist vətəndaşının inkişafının əsasını qoyur.

#### Ədəbiyyat / References

1. Azərbaycan Respublikasının Konstitusiyası. (1995-ci il, 12 noyabr).
2. Bədəlzadə G. Psixoloji və pedaqoji ədəbiyyatlarda daun sindromu haqqında fikrin formalşması. "Elmi iş" jurnalı. Bakı, 2019 № 3(4).
3. Daun sindromlu uşaqların inkişaf xüsusiyyətləri – DSA. (2011). Bakı.
4. Daun sindromlu uşaqın doğulması – DSA. (2010). Bakı.
5. Daun sindrom. Faktlar –DSA. (2010). Bakı.
6. "Əllillərin hüquqları haqqında" Konvensiya. (2006, 13 dekabr). BMT.
7. Hüseynova N.T., M. Ş. Məlikov. (2018). Xüsusi pedaqogikanın müasir problemləri. Bakı, 91 s.
8. 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları niəhdəd şəxslər üçün inkluyuziv təhsilin inkişafı üzrə Dövlət Programı (AR Prezidentinin 2017-ci il, 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir).

9. "Sağamlıq imkanları məhdud şəxslərin təhsili (xtüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 19 iyul 2001-ci il, № 540.
10. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. (2009-cu il 19 iyun, 833-IIIQ ).
11. Andreeva A., Taxauva A. K probleme inklyuzivnogo vospitanija i obuchenija v detskom sadu. Doshkolnoe vospitanie, 2012, № 6.
12. Semago N.Y. (2012). Inklyuzivniy detskiy sad: deyatelnost spesialistov. Pod red. M.M. Semago. Moskva.
13. Kumin L. (2012). Formirovanie navikov obsheniya u detey s sindromom Dauna. (ruk. dlya roditeley). Moskva: BF «Daunsayd Ap», 280 c.
14. Zakrepina A.V. Vospitanie i obuchenie detey rannego i doshkolnogo vozrasta s umerennoy umstvennoy otstalostyu: programma dlya detey, poseshayushix gruppi kratkovremennogo prebivaniya v doshkolnih obrazovatelnix uchrejdeniyax kompensiruyusheqo i kombinirovannoqo vidov. Zakrepina A. V., Bratkova M.V. «Vospitanie i obuchenie detey s narusheniyami razvitiya », 2012, № 4.
15. Zubanova O.A. (2010). Polojenie ob organizasii raboti inklyuzivnih grup dlya detey s ogranicennimi vozmojnostyami zdorovya. Upravlenie DOU.
16. Rukovodstvo dlya roditeley. Blagotvoritelnyi fond «Daunsayd Ap », 2004, № 6.
17. <https://library.down-syndrome.org/en-us/news-update/04/2/using-hook-board-preschool-down-syndrome/>
18. <https://www.downs-syndrome.org.uk/for-new-parents/education/early-years/>